



# AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 265 (8581) CÜMƏ AXŞAMI, 17 dekabr 2020-ci il

Qəzetiñ əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

## Daim vətəndaşının yanında olan LIDER



### Prezidentin sərəncamlarına əsasən, Ermənistanın təcavüzü nəticəsində əhaliyə və dövlətə dəymış ziyanın nəticələri aradan qaldırılacaq

**İkinci Qarabağ müharibəsində Qələbə qazanan Azərbaycan ərazi bütövülüyünü bərpa etdi. Bu müharibənin ortaya qoynuğu gerçəkliliklərdən biri bütün dünyamı bir daha Ermənistanın işgalçı dövlət olmasına şahidlik etməsi idi.**

Bununla yanaşı, 44 günük müharibənin gedisində her gün möglübliyətə uğrayan işgalçı dövlət Azərbaycanın cəbhə xəttinə yaxın və həm da uzaq yaşayış məskənlərinə atəş tutmaqla, mülik vətəndaşları hədəf almışla özünü vandallı terroru mahiyətini növbəti dəfə nümayiş etdirdi.

Beş minden çox ev dağılıb

Müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu herbi əməliyyatların nəticəsində darmadığın edilən, canlı qüvvə ve texnika sarıdan böyük itki-lər vererek geri çəkilən işgal-

çı qoşunlar bu möglübliyətin evezini çıxmak üçün Tərtər, Bərdə, Goranboy, Ağdam, Ağcabədi rayonlarını her gün artilleriya və raket atəşinə tutdu. Düşənenin bu zaman klasti bombardalarından istifadə etdiyi de təsdiqini tapdı. Cəbhə xəttindən uzadqa yerləşen Genceye ballistik zərbe endirildi. O cümlədən döyüş əməliyyatlarının getmədiyi Şəmkir rayonu və Mingəçevir şəhəri hədəfə alındı.

Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsindeki Qələbəyə həsr olunmuş Zəfer paradində Prezident İlham Əliyev Xənevre Konvensiyasının tələblərinin kobud pozuntusudur.

**Avropaya mavi yanacaq axını –  
yeni mənbədən və yeni marşrutla**

İtalya, Yunanistan və Bolqarıstanın təbii qaza ilik tələbatının müvafiq olaraq 12, 20, 30 faizini TAP ödəyəcək

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağından hasil olunan qazı Türkiyəyə, oradan da Avropana çatdırılan 3500 kilometrik "Cənub qaz dəhlizi"nin sonuncu segmenti - TAP-in (Trans-Adriatik Qaz Boru Kamarı) tikintisi yekunlaşdır və kamar kommersiya əməliyyatlarına başlayır.

Bu, peşəkarlardan ibaret çoxmilli sənaye komandasının "Cənub qaz dəhlizi" kimi nəhəng enerji infrastrukturunun tərkib hissəsi olən TAP-in vaxtında və etibarlı şəkildə təhlil verilmesi üçün çətin şəraitdə səyə və səmərəli çalışmasının göstəricisidir.

Bələdliklə, Yunanistanın Saloniq şəhərində tikinti işlərinin başlanmasından 4 il yarım sonra bu qaz əməliyyatı sistemi Yunanistan, Albaniya, Adriatik dənizi və İtaliyanın keçərkəməliyət mərhəlesinə daxil olub. Dekabrın sonunda TAP ahenqdar qaz neqli fealiyyətine başlayacaq. Sonuncu hissəsin istismara daxil olması ilə "Cənub qaz dəhlizi" artıq tam istifadəyə verilecek.

TAP Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) və Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) davamı olub, Azərbaycan qazını İtaliyanın cənubuna, oradan da Qərbi Avropana çatdıracaq.

Ardı 5-cü sah.

**Y**eni növ koronavirus pandemiyası dünyadan osas problemi olaraq qalmaqda davam edir. Artıq Yer üzündə bu virusa yoluxanların sayı sürətlə 74 milyon nəfər yaxınlaşır, 1,6 milyondan çox insan isə həyatını itirib. Yoluxmann 48 faizdən çoxu Şimali və Cənubi Amerikanın payına düşür, digər yərləri isə Avropa, Cənub-Şərqi Asiya bölüsürlər.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da COVID-19-a yoluxma həllərində əvvəlki aylarla müqayisədə keskin artım müşahidə olunmadı. Günlük yoluxma sayı 4 minden çoxdur. Buna paralel olaraq ölümlərin sayı da artır. Demək olar ki, her gün yaxınlarının, dost-tanışlarının bu dəhşətli xəstəliyə yoluxduğunu, hətta aralarında bu belədan can qurtara bilməyənlərinin olduğunu görürük.

Buna görə de Azərbaycanda son ay larda yaşanan yüksək yoluxma seviyyəsi nəzəre alınaraq virusun yayılmasıın qarşısının alınması məqsədilə ölkə ərazisində sərtləşdirilmiş karantin tedbirlerinin həyatına keçirilməsinə qərar verilib. Nazirler Kabinetin yanında Operativ Qərargah tərəfindən virusun yayılmasıın qarşısının alınması məqsədilə dekabrın 14-dən gelen il yanvarın 18-dek sərtləşdirilmiş karantin tədbirlərinin tətbiqinə başlamışdır.



### Azərbaycan vaksinasıyanı erkən tətbiq edən ölkələrdən olacaq

"Koronavirusun ikinci dalğası çətin veziyət yaradıb"

Bu fikirleri TƏBİB-in idarə Heyətinin sədri Rəmin Bayramlı Operativ Qərargah brifində səsləndirib. "Bəzən bir xəstəni xilas etmek üçün 5-6 həkim öz həyatını təhlükəyə atır. Gündəlik yoluxmaların sayı xeyli artıb, lakin hełe ki biz

bunun öhdəsindən gələ bilirik, ancaq səhiyyə sistemi limitsiz deyil", -deyə o bildirir.

Onun sözlerinə görə, evda koronavirus özünü müalicə ilə əlaqadardır. "Ümumiyyədə, bu prosesi idarə edə bilirik. Həmkarlarımızın gün mübarizə aparmaqdadırlar."

Ardı 4-cü sah.

### Ermənistan müxalifəti yeni İlqədər Paşinyanı devirmək istəyir

Yerevanda höftələrdər etirazçılar davamlı şəkildə mitinqlər, yürüşər keçirir, paytaxtın mərkəzi küçələri bağlayır və dövlət organlarının işinə mane olmağa çalışırlar.

Onlar mühabədək ağır möglübliyət gərə bañaz Nizol Paşinyanın mesuliyət daşdırılmasını istəfə etməli olduğunu bildirirlər. Baş nazir isə hakimiyətin istefasını tələb edənlərə qarşı repressiya siyasetini davam etdirir. Ermənistanın carəyan edən proseslər vətəndaş qarşısundan ehtimalını sürətə artırır.

Etirazçılar her gün itaatsizlik aksiyaları keçirəcəkləri bildirirlər. Son aksiyalar zamanı Yerevanın "Fransa" meydanında N.Paşinyanın qarşı növbəti dəfə istefə şəhərlər səsləndirilir.

Daha sonra aksiya iştirakçıları hakimiyət nümayəndələrini öz narazılıqlarını bildirmək üçün parlamentin qarşısına toplaşırlar. Çıxış edənlər Ermənistanda təcili növbədənənər parlament seçkilərini keçirilməsinin vaciblığını bildirirlər. Onlar yaranmış veziyətdən çıxış yolu kimi Paşinyanın istefasını fələb edirlər. Etirazçılar "Nikol, get", "Paşinyansız Ermənistan" kimi şular səsləndirirlər.

Mitingdə çıxış edən "Daşnakşutun" Partiyasının nümayəndəsi İsxan Saqatyanlı deyib ki, hakimiyəti temizləməliyik və ne qədər ki Paşinyan Ermənistanın baş naziri vəzifəsini tutur, xalqın və dövlətin qəmətini düzəltmək, sadəcə, mümkün deyil.

Ardı 4-cü sah.

### Vətən sevgisinin təntənəsinə çevrilən 44 günlük savaş

İlham Əliyev şanlı Qələbəmizin qəhrəmanlarını yüksək adlar, ordenlər və medallarla təltif etdi

27 sentyabr 2020-ci il... O gün Azərbaycanın təxribatlı, qəhrəmanlıq salnaməsində yeni sohifə açıldı. Bu sohifə Azərbaycan osorğunun şirkəti, zəfər yürüyü, Ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı.

O gün Ermənistanda növbəti herbi taxribatlı, bütün cabhəboyu ağır artilleriyadan istifadə etmək hücumuna keçməsi və birləşmiş mülkiəhəni hadəfə almış nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı.

O gün Silahlı Qüvvələrimiz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıldığı Qarabağ və ətraf rayonları düşən işğaldan azad etmək üçün müqəddəs döyüşə başlıdı.

Düşən tapşırıqdan qalan el-obamızı kafir caynağından qurtarmaq, üçüncü möqəddəs bayraqımızı azad olunmuş yaşayış məntəqələrində asmaq üçün başlanan bu yürüş həmin ürəyindən soraq verdi.

Tarixi adalet zəfer çalıdı

Ali Baş Komandan İlham Əliyevin haqq mübarizəsinə başlamaq emri xalqın sevincinə, coşqusuna səbəb oldu, qürurla qarşalandı. Ele ilk gündən düşən üzərində qazandırmışımız herbi uğurlar xalqımızın qələbə ovqatını dəhər. Bütün xalq öz rəhbərətətrafında six birleşdi. Minlərlə igid, cesur oğullarımızın müvəffək döyüşlərindən qurşaqda qəsəbələrə asıldı. Dövlət-xalq, xalq-dövlət bir yerde oldu, barmaqları demir yumruqda birləşib düşən üzərindən başına endirilən sarsıcı zərəbə gevirdi.

Ardı 2-ci sah.

### "Human Rights Watch" Ermənistanın mühəribə cinayətlərini ifsa etdi

Sentyabrın 27-də başlayan və 44 gün davam edən ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusu qalib gələrək, torpaqlarımızın erməni işğalçılarından təmizləndi. Bu mühəribə hamda Ermənistannın terrorçu dövlət olduğunu nümayiş etdi. Çünki mülkiəhənin hədəfə olanlar və qadağan edilmiş silahlardan istifadə edənlər yalnız terrorçulardır.

Ermənistandan mülkiəhənin hədəfə olmasına düşən Gəncəye və Bərdəye ballistik raketyaralarının işinə qəzəbələrə atəş etdirildi. Bütün xalq öz rəhbərətətrafında six birleşdi. Minlərlə igid, cesur oğullarımızın müvəffək döyüşlərindən qurşaqda qəsəbələrə asıldı. Dövlət-xalq, xalq-dövlət bir yerde oldu, barmaqları demir yumruqda birləşib düşən üzərindən başına endirilən sarsıcı zərəbə gevirdi.

Hesabatda qeyd edilir ki, "Human Rights Watch"ın tədqiqatçıları 2020-ci ilin noyabr ayında Azərbaycana sefərlərini zamanı böyük rüyada qadağan olunmuş silah-sursatlar vasitəsilə atəş etdildiyini bildirdi.

Vurğulanır ki, qadağan olunmuş silahlardan istifadəsi mülkiəhə qanunlarının pozulmasına nötqət olacaqdır.

Hesabatda qeyd edilir ki, "Human Rights Watch"ın tədqiqatçıları 2020-ci ilin noyabr ayında Azərbaycana sefərlərini zamanı böyük rüyada qadağan olunmuş silah-sursatlar vasitəsilə atəş etdildiyini bildirdi.

Hesabatda qeyd edilir ki, "Human Rights Watch"ın tədqiqatçıları 2020-ci ilin noyabr ayında Azərbaycana sefərlərini zamanı böyük rüyada qadağan olunmuş silah-sursatlar vasitəsilə atəş etdildiyini bildirdi.

Ermənistandan mülkiəhənin hədəfə olmasına düşən Gəncəye və Bərdəye ballistik raketyaralarının işinə qəzəbələrə atəş etdirildi. Bütün xalq öz rəhbərətətrafında six birleşdi. Minlərlə igid, cesur oğullarımızın müvəffək döyüşlərindən qurşaqda qəsəbələrə asıldı. Dövlət-xalq, xalq-dövlət bir yerde oldu, barmaqları demir yumruqda birləşib düşən üzərindən başına endirilən sarsıcı zərəbə gevirdi.

Hesabatda qeyd edilir ki, "Human Rights Watch"ın tədqiqatçıları 2020-ci ilin noyabr ayında Azərbaycana sefərlərini zamanı böyük rüyada qadağan olunmuş silah-sursatlar vasitəsilə atəş etdildiyini bildirdi.

Hesabatda qeyd edilir ki, "Human Rights Watch"ın tədqiqatçıları 2020-ci ilin noyabr ayında Azərbaycana sefərlərini zamanı böyük rüyada qadağan olunmuş silah-sursatlar vasitəsilə atəş etdildiyini bildirdi.

Hesabatda qeyd edilir ki, "Human Rights Watch"ın tədqiqatçıları 2020-ci ilin noyabr ayında Azərbaycana sefərlərini zamanı böyük rüyada qadağan olunmuş silah-sursatlar vasitəsilə atəş etdildiyini bildirdi.

Hesabatda qeyd edilir ki, "Human Rights Watch"ın tədqiqatçıları 2020-ci ilin noyabr ayında Azərbaycana sefərlərini zamanı böyük rüyada qadağan olunmuş silah-sursatlar vasitəsilə atəş etdildiyini bildirdi.

Hesabatda qeyd edilir ki, "Human Rights Watch"ın tədqiqatçıları 2020-ci ilin noyabr ayında Azərbaycana sefərlərini zamanı böyük rüyada qadağan olunmuş silah-sursatlar vasitəsilə atəş etdildiyini bildirdi.

Hesabatda qeyd edilir ki, "Human Rights Watch"ın tədqiqatçıları 2020-ci ilin noyabr ayında Azərbaycana sefərlərini zamanı böyük rüyada qadağan olunmuş silah-sursatlar vasitəsilə atəş etdildiyini bildirdi.

Hesabatda qeyd edilir ki, "Human Rights Watch"ın tədqiqatçıları 2020-ci ilin noyabr ayında Azərbaycana sefərlərini zamanı böyük rüyada qadağan olunmuş silah-sursatlar vasitəsilə atəş etdildiyini bildirdi.

Hesabatda qeyd edilir ki, "Human Rights Watch"ın tədqiqatçıları 2020-ci ilin noyabr ayında Azərbaycana sefərlərini zamanı böyük rüyada qadağan olunmuş silah-sursatlar vasitəsilə atəş etdildiyini bildirdi.

Hesabatda qeyd edilir ki, "Human Rights Watch"ın tədqiqatçıları 2020-ci ilin noyabr ayında Azərbaycana sefərlərini zamanı böyük rüyada qadağan olunmuş silah-sursatlar vasitəsilə atəş etdildiyini bildirdi.

Hesabatda qeyd edilir ki, "Human Rights Watch"ın tədqiqatçıları 2020-ci ilin noyabr ayında Azərbaycana sefərlərini zamanı böyük rüyada qadağan olunmuş silah-sursatlar vasitəsilə atəş etdildiyini bildirdi.

Hesabatda qeyd edilir ki, "Human Rights Watch"ın tədqiqatçıları 2020-ci ilin noyabr ayında Azərbaycana sefərlərini zamanı böyük rüyada qadağan olunmuş silah-sursatlar vasitəsilə atəş etdildiyini bildirdi.

Hesabatda qeyd edilir ki, "Human Rights Watch"ın tədqiqatçıları 2020-ci ilin noyabr ayında Azərbaycana sefərlərini zamanı böyük rüyada qadağan olunmuş silah-sursatlar vasitəsilə atəş etdildiyini bildirdi.



E.T.Abdullayevin Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilməsi haqqında

**Azərbaycan Respublikası Prezidentinin Sərəncamı**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Elman Telman oğlu Abdullayev Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilsin.

*İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 15 dekabr 2020-ci il

**Azərbaycanın xarici işlər nazirinin  
Böyük Britaniyanın dövlət naziri ilə  
telefon danışığı olub**

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonsuluğu və Amerika üzrə dövlət naziri Vendi Mortonla telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat idarəsindən AZƏRTAC-a bildirildi ki, nazirlər bölgədəki cari vəziyyəti 10 noyabr

tarixli üçüncüfəli Beyanatın icrası ilə bağlı məsələlər etrafında fikir mübadiləsi aparıblar. Tərəflər həmçinin iqlim deyişikliyi və atmosferə buraxılan zərərlərin maddələrin azalmasına mövzusunu, bu xüsusda BMT çərçivəsində təşəbbüslerin dəsteklənməsi, eləcə də enerji sahəsində eməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat idarəsindən AZƏRTAC-a bildirildi ki, nazirlər bölgədəki cari vəziyyəti 10 noyabr

E.T.Abdullayevin Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında, Keniya Respublikasında, Cibuti Respublikasında və Ruanda Respublikasında fövqəladə və səlahiyyətli səfəri, eyni zamanda Azərbaycan Respublikasının Afrika İttifaqı yanında və BMT-nin Nairobi şəhərindəki bölməsində daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında

**Azərbaycan Respublikası Prezidentinin Sərəncamı**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Elman Telman oğlu Abdullayev Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında, Keniya Respublikasında, Cibuti Respublikasında və Ruanda Respublikasında fövqəladə və səlahiyyətli səfəri, eyni zamanda Azərbaycan Respublikasının Afrika İttifaqı yanında və BMT-nin Nairobi şəhərindəki bölməsində daimi nümayəndəsi vəzifələrindən geri çağırılmışdır.

*İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 15 dekabr 2020-ci il

# Siyasi proseslərin iştirakçıları arasında etibarlı və işgüzar münasibətləri təşviq edən siyasi dialoqla bağlı iqtidaların təşəbbüsleri davam edir

Siyasətdə etibarlı və davamlı münasibətlər mühitinə təmin edən osas amillərdən biri diaqloq prinsiplərinin bərəqərər olunmasıdır.

Ölkəmizdə demokratik enənələrin formallaşması prosesini şərtləndirən diaqloq inkişafı namına Azərbaycan iqtidarı son bir il erzində müxtəli təşəbbüslerle çıxış edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan islahatların principial iştigametlərindən biri siyasetde peşəkar və demokratik münasibətlərin bərəqərər olunmasından ibarətdir. Bu menada siyasi dialoqun şaxənəsməsi və iştirakçı tərəflərin sayının artırılması gözləniləndir. Ümummilli məraqlar və dövlətin rəfahı namına ölkədə diaqloq mühitinin dəsteklənməsi strateji ehtiyatı malikdir.

Son zamanlar iqtidarı şahidi olduğumuz diaqloq təşəbbüsleri siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam münasibətlərin bərəqərər olunmasına xidmət edir. Bu menada heç de təsadüfi deyil ki, Azərbaycanda milli və siyasi həmçəriliyin inkişafı ilə bağlı forqlı təşəbbüslerin artım dinamikası müşahidə olunur. Hökmətin təşəbbüsü ilə cərəyan edən proseslər bilavasitə demokratik enənələrin formallaşmasının təzahüründür. Siyasi diaqloq mühitinin təşviqi, eləcə də konkretnı məsələlərin, o cümlədən qanun layihələrinin, səsli problemlərin, siyasi və digər təzahürərin müxəlif nümayəndələri ilə birgə müzakirə edilmesi artıq ölkəmizin siyasi reallığı ayrılmaz xüsusiyyətlərinəndir.

AZƏRTAC xəber verir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr söbəsinin müdürü Ədalət Vəliyevin siyasi partiya rəhbərləri və iqtidarı ilə görüşləri davam edir. Növbəti görüşlər Milli Məclisin deputatları - Demokratik İslahatlar Partiya-

sının sedri Asim Mollazadə və Vətəndaş Birliyi Partiyasının sedri Sabir Hacıyev, həmçinin Ədalət Partiyasının sedri İlyas İsmayılov, Azərbaycan Sosial Demokrat Partiyasının sedri Araz Əlizadə, Azərbaycan Liberal Demokrat Partiyasının sedri Fuad Əliyev, Azərbaycan Azad Respublikaçılar Partiyasının sedri Kamil Seyidov, Cümhuriyyət Xalq Partiyasının sedri Bəhəddin Quliyev, Azərbaycan Xalq Demokratik Partiyasının sedri Rafiq Turabən, Milli Kongress Partiyasının sedri İxtiyar Sırrın və Azərbaycan Liberal Partiyasının sedri Əvəz Temirxan ilə ayrı-ayrılıqla mobil rəbitə və videoəfrans formatının teşkil olunub.

Görüşlər zamanı Vətən mühərbişində qazanılmış möhtəşəm Qəlebə ve Zəfer paradi, mühərbi zamanı təbliğ olunan yeni hərbi strategiyaların xüsusiyyətləri, xalq-dövlət-ordu birliyi, yeni yaradılmış "YAŞAT" Fonduğun əhəmiyyəti və bu müstəvəde qazilər, həbələşdirdilər. Qəlebədən sonra qazanılmış böyük qələbənin qazanılmışlığı ilə əməkdaşlıq çərçivələri yaradıldı. "Ələdə olunan Qəlebə sayəsində dövlətimiz öngördüyü tərəfdən mahiyyət etibarla yeniyən mərhələye keçid alı", - fikrini səsləndirən Prezident Administrasiyasının rəsmisi qarşıda duran böyük quruculuq işlərində cəmiyyətin her bir üzvündən təşəbbüskarlıq və fedakarlıq tələb olunduğu vurğulanıb. Qeyd edil ki, cəmiyyətdə məvcud olan bütün potensialın sefərber olunmasında siyasi partiyaların aparıcı rol oynamalıdır.

Siyasi partiyaların rəhbərləri ile görüşlərdə Vətən mühərbişindən qazanılmış münasibətlərini geniş müzakirə olunub. Qardaş Türkünin siyasi və mənəvi dəstəyinin qələbənin ələ olunmasından böyük rol oynadığından Ə. Vəliyev vurğulayıb ki, Azərbaycan xalqı Türkiyəni bu desətini rəmət etmək istəyir. Azərbaycanda formallaşma multikulturalizm enənələrinə toxunaraq bildir ki, bu məsələdə informasiya manipulyasiyalarından və ferqli texribatlarından cəkinmək lazımdır.

Prezident Administrasiyasının rəsmisi siyasi partiyaların rəhbərləri ile görüşlərdən Qəlebə mövzusu etrafında danişən Azərbaycan Prezidenti Əvəz Əliyevin xalqda dekabrın 1-de etdiyi müraciətindən sitat getirilir: "Ümid edirəm ki, biz bölgədə bu günə və gelecek üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Bu format nəden ibarət olacaq, bunu həyat göstərər. Hər halda biz bu yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işləri görüb, öz torpaqlarımızdan düşməni qovduq və noyabrın 10-da imzalanmış Bayanatda göstərilən məsələlər eger bir gün öz həllini taparsa, onda bölgəmizdə

dəvəm edən mühərbiş zamanı Azərbaycanın yaşanan mütləq birliyin şahidi oldu. "Ələdə olunan Qəlebə sayəsində dövlətimiz öngördüyü tərəfdən mahiyyət etibarla yeniyən mərhələye keçid alı", - fikrini səsləndirən Prezident Administrasiyasının rəsmisi qarşıda duran böyük quruculuq işlərində cəmiyyətin her bir üzvündən təşəbbüskarlıq və fedakarlıq tələb olunduğu vurğulanıb. Qeyd edil ki, cəmiyyətdə məvcud olan bütün potensialın sefərber olunmasında siyasi partiyaların aparıcı rol oynamalıdır.

Siyasi partiyaların rəhbərləri ile görüşlərdə Vətən mühərbişindən qazanılmış münasibətlərini geniş müzakirə olunub. Qardaş Türkünin siyasi və mənəvi dəstəyinin qələbənin ələ olunmasından böyük rol oynadığından Ə. Vəliyev vurğulayıb ki, Azərbaycanda formallaşma multikulturalizm enənələrinə toxunaraq bildir ki, bu məsələdə informasiya manipulyasiyalarından və ferqli texribatlarından cəkinmək lazımdır.

Siyasi partiyaların rəhbərləri Zəfer paradının müsələdən əlavə olaraq, həmçinin Vətən mühərbişindən qazanılmış münasibətlərini geniş müzakirə olunub. Qardaş Türkünin siyasi və mənəvi dəstəyinin qələbənin ələ olunmasından böyük rol oynadığından Ə. Vəliyev vurğulayıb ki, Azərbaycanda formallaşma multikulturalizm enənələrinə toxunaraq bildir ki, bu məsələdə informasiya manipulyasiyalarından və ferqli texribatlarından cəkinmək lazımdır.

Görüşlər zamanı Vətən mühərbişində qazanılmış möhtəşəm Qəlebə ve Zəfer paradi, mühərbi zamanı təbliğ olunan yeni hərbi strategiyaların xüsusiyyətləri, xalq-dövlət-ordu birliyi, yeni yaradılmış "YAŞAT" Fonduğun əhəmiyyəti və bu müstəvəde qazilər, həbələşdirdilər. Qəlebədən sonra qazanılmış böyük qələbənin qazanılmışlığı ilə əməkdaşlıq çərçivələri yaradıldı. "Ələdə olunan Qəlebə sayəsində dövlətimiz öngördüyü tərəfdən mahiyyət etibarla yeniyən mərhələye keçid alı", - fikrini səsləndirən Prezident Administrasiyasının rəsmisi qarşıda duran böyük quruculuq işlərində cəmiyyətin her bir üzvündən təşəbbüskarlıq və fedakarlıq tələb olunduğu vurğulanıb. Qeyd edil ki, cəmiyyətdə məvcud olan bütün potensialın sefərber olunmasında siyasi partiyaların aparıcı rol oynamalıdır.

Prezident Administrasiyasının rəsmisi siyasi partiyaların rəhbərləri ile görüşlərdən Qəlebə mövzusu etrafında danişən Azərbaycan Prezidenti Əvəz Əliyevin xalqda dekabrın 1-de etdiyi müraciətindən sitat getirilir: "Ümid edirəm ki, biz bölgədə bu günə və gelecek üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Bu format nəden ibarət olacaq, bunu həyat göstərər. Hər halda biz bu yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işləri görüb, öz torpaqlarımızdan düşməni qovduq və noyabrın 10-da imzalanmış Bayanatda göstərilən məsələlər eger bir gün öz həllini taparsa, onda bölgəmizdə

dəvəm edən mühərbiş zamanı Azərbaycanın yaşanan mütləq birliyin şahidi oldu. "Ələdə olunan Qəlebə sayəsində dövlətimiz öngördüyü tərəfdən mahiyyət etibarla yeniyən mərhələye keçid alı", - fikrini səsləndirən Prezident Administrasiyasının rəsmisi qarşıda duran böyük quruculuq işlərində cəmiyyətin her bir üzvündən təşəbbüskarlıq və fedakarlıq tələb olunduğu vurğulanıb. Qeyd edil ki, cəmiyyətdə məvcud olan bütün potensialın sefərber olunmasında siyasi partiyaların aparıcı rol oynamalıdır.

Prezident Administrasiyasının rəsmisi siyasi partiyaların rəhbərləri ile görüşlərdən Qəlebə mövzusu etrafında danişən Azərbaycan Prezidenti Əvəz Əliyevin xalqda dekabrın 1-de etdiyi müraciətindən sitat getirilir: "Ümid edirəm ki, biz bölgədə bu günə və gelecek üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Bu format nəden ibarət olacaq, bunu həyat göstərər. Hər halda biz bu yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işləri görüb, öz torpaqlarımızdan düşməni qovduq və noyabrın 10-da imzalanmış Bayanatda göstərilən məsələlər eger bir gün öz həllini taparsa, onda bölgəmizdə

dəvəm edən mühərbiş zamanı Azərbaycanın yaşanan mütləq birliyin şahidi oldu. "Ələdə olunan Qəlebə sayəsində dövlətimiz öngördüyü tərəfdən mahiyyət etibarla yeniyən mərhələye keçid alı", - fikrini səsləndirən Prezident Administrasiyasının rəsmisi qarşıda duran böyük quruculuq işlərində cəmiyyətin her bir üzvündən təşəbbüskarlıq və fedakarlıq tələb olunduğu vurğulanıb. Qeyd edil ki, cəmiyyətdə məvcud olan bütün potensialın sefərber olunmasında siyasi partiyaların aparıcı rol oynamalıdır.

Prezident Administrasiyasının rəsmisi siyasi partiyaların rəhbərləri ile görüşlərdən Qəlebə mövzusu etrafında danişən Azərbaycan Prezidenti Əvəz Əliyevin xalqda dekabrın 1-de etdiyi müraciətindən sitat getirilir: "Ümid edirəm ki, biz bölgədə bu günə və gelecek üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Bu format nəden ibarət olacaq, bunu həyat göstərər. Hər halda biz bu yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işləri görüb, öz torpaqlarımızdan düşməni qovduq və noyabrın 10-da imzalanmış Bayanatda göstərilən məsələlər eger bir gün öz həllini taparsa, onda bölgəmizdə

dəvəm edən mühərbiş zamanı Azərbaycanın yaşanan mütləq birliyin şahidi oldu. "Ələdə olunan Qəlebə sayəsində dövlətimiz öngördüyü tərəfdən mahiyyət etibarla yeniyən mərhələye keçid alı", - fikrini səsləndirən Prezident Administrasiyasının rəsmisi qarşıda duran böyük quruculuq işlərində cəmiyyətin her bir üzvündən təşəbbüskarlıq və fedakarlıq tələb olunduğu vurğulanıb. Qeyd edil ki, cəmiyyətdə məvcud olan bütün potensialın sefərber olunmasında siyasi partiyaların aparıcı rol oynamalıdır.

Prezident Administrasiyasının rəsmisi siyasi partiyaların rəhbərləri ile görüşlərdən Qəlebə mövzusu etrafında danişən Azərbaycan Prezidenti Əvəz Əliyevin xalqda dekabrın 1-de etdiyi müraciətindən sitat getirilir: "Ümid edirəm ki, biz bölgədə bu günə və gelecek üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Bu format nəden ibarət olacaq, bunu həyat göstərər. Hər halda biz bu yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işləri görüb, öz torpaqlarımızdan düşməni qovduq və noyabrın 10-da imzalanmış Bayanatda göstərilən məsələlər eger bir gün öz həllini taparsa, onda bölgəmizdə

dəvəm edən mühərbiş zamanı Azərbaycanın yaşanan mütləq birliyin şahidi oldu. "Ələdə olunan Qəlebə sayəsində dövlətimiz öngördüyü tərəfdən mahiyyət etibarla yeniyən mərhələye keçid alı", - fikrini səsləndirən Prezident Administrasiyasının rəsmisi qarşıda duran böyük quruculuq işlərində cəmiyyətin her bir üzvündən təşəbbüskarlıq və fedakarlıq tələb olunduğu vurğulanıb. Qeyd edil ki, cəmiyyətdə məvcud olan bütün potensialın sefərber olunmasında siyasi partiyaların aparıcı rol oynamalıdır.

Prezident Administrasiyasının rəsmisi siyasi partiyaların rəhbərləri ile görüşlərdən Qəlebə mövzusu etrafında danişən Azərbaycan Prezidenti Əvəz Əliyevin xalqda dekabrın 1-de etdiyi müraciətindən sitat getirilir: "Ümid edirəm ki, biz bölgədə bu günə və gelecek üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Bu format nəden ibarət olacaq, bunu həyat göstərər. Hər halda biz bu yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işləri



## Daim vətəndaşının yanında olan lider

Prezidentin sərəncamlarına əsasən, Ermənistən təcavüzü nəticəsində əhaliyə və dövlətə dəymış ziyanın nəticələri aradan qaldırılacaq

*Əvvəl 1-ci seh.*

Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Dövlət Komisiyası tərəfindən dəymış ziyanın müeyyənləşdirilməsi, qiyametləndirilməsi və bərpası istiqamətində işlər təxirəsalınmadan davam etdirilir.

İllik mərhələdə əhali məisət əşyalarına dəymış ziyanla bağlı maddi yardım alacaq

Dekabrin 14-də ise Prezident İlham Əliyev sentyabrın 27-dən başlayaraq Ermənistən Azərbaycan ərazişinə təcavüzü nəticəsində mülki əhaliyə dəymış ziyanın öndənilmesi ilə bağlı elave tədbirlər haqqında sərəncam imzalayıb. Bu sərəncamın təcavüz nəticəsində dağıdılması və ya qəzəli vəziyyətə düşmüş yaşayış evləri üzrə məisət əş-

yalarına dəymış ziyanla bağlı hər bir ailəye 6000 manat, şəxsi əşyalarla dəymış ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymış yaşayış evləri üzrə hər bir ailəye 1000 manat məbləğində maddi yardımın ayrlımlanması qərar almış.

Bir daha qeyd edək ki, bu maddi yardımçı evləri dağıdılmaq və ya qəzəli vəziyyətə salmış mülki əhalinin məisət və şəxsi əşyalarına dəymış ziyanın təcavüz nəticəsində mülki əhaliyə dəymış ziyanın aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə başlanılaq.

Göründüyü kimi, Vətən müharibəsi zamanı işgalçi Ermənistən tərəfindən mülki əhaliyə və dövlət emlakına dəymış ziyanın aradan qaldırılması üçün bütün qüvvələr sefərberliyi alıb. Tezliklə dəymış her bir zərər aradan qaldırılacaq, evlər və infrastruktur berpa olunacaq, həyat tamamilə öz mərasimlərinə qaydıracaq. Bu istiqamətdə imzalanan sərəncamlar bir daha göstərir ki, Prezident İlham Əliyev hər zaman öz vətəndaşının yanındadır.

Növbəti mərhələdə ise mülki əhaliyə, dövlət və sahibkarlıq fealiyyəti subyektlərinə məxsus dağıdılmış və ya qəzəli vəziyyətə salınmış, qismən ziyan də-

Rəşad CƏFƏRLİ,  
"Azərbaycan"

mış yaşayış və qeyri-yaşayış sahələrinin temir-bərpası əsirinən, həmçinin neqliyyat vəsaitlərinə, kənd təsərrüfatı mehsulları və texnikasına, o cümlədən həmçinin məxsus telefən olmuspərvənəyən heynəyən üzrə dəymış ziyanın aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə başlanılaq.

Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanın bütün regionları kimi, Naxçıvan Muxtar Respublikası da uğurla inkişaf edir, qarşıya qoyulan təcavüz nəticəsində Naxçıvanın tənzəzzüləşən əslənlər olaraq inkişaf yoluna çıxmamasının esası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub. 1990-ci illərin əvvəlində olduqca gərgin və mürekkeb şəraitde olan muxtar respublikası Ulu Önderin misilsiz xidmetləri nəticəsində böyük uğurlar qazanıb. 1995-ci il dekabrin 16-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sedri seçilən Vasif Talibovun rəhbərliyi ilə görünen işlər blokada şəraitində olan Naxçıvanın nəqliyyətlərinə davam edib.

Naxçıvanın hərəkəti və tehlükəsizliyi Prezident İlham Əliyevin daim diqqət merkezindədir. Ötən il Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sedri Vasif Talibovu qə-

vəsətli şəhərə qaydırıb. Muxtar dövründə, lakin əsasən, Türkiye tərəfindən, lakin başqa tərəflərdən de bu cür ideyalar sessiylərdən. Dezintegrasiya prosesləri və Cənubi Qafqazda, habelə Şimali Qafqazda döyüş əməlyatları faktiki olaraq bə platformanı yaratmağa imkan vermişdir.

A.Karavayev hesab edir ki, postsovet dövründə Cənubi Qafqazda tərəfənən təcavüz nəticəsində Ermənistənə qarşılaşmışdır. Səhəbət, məsələn, Rusiya-Azərbaycan-İran və ya Azərbaycan-Türkəyə qarşılıqlı maraq gruplarının yaradılmasından gedir. Bura da Azərbaycan feal rəsəd oynayacaq. Platforma kapital və insanların yerdeyişməsi üçün neqliyyat kommunikaşiyalarının sərbəstliliyi təmin etməlidir. Orada bütün aktorların və mərazi onlara baxan subyektlərinin, habelə regionlarda konəkarlı dövlət subyektlərinin qüvvələri ilə layiheler həyata keçirilməlidir. Birinci element yerdeyişmə neqliyyatının sərbəstliyi, ikinci element vətəndaşların şəxsi azadlığıdır, çünki səhəbət qəzqinlərin və məcburi köçkünlərin geri qayıtmışdır. Liderlər bu çıxışları Ermənistənə eməkdaşlıq təklifi deməkdir. Ermənistənə təklifi necə qəbul ediləcəyi başqa məsələdir. Həsab etmək olar ki, iddi top əməkdaşlığı tərəfdən. Ən başlıcası, bu sözlər Bakıda, Zəfər paradasında deyilib. Azərbaycan ona qarşı yönelik təcavüz aradan qaldırıb, döşməni darmadığını etdi, özündən tehlükəsizlik sistemini elə qurdu ki, bu təcavüz bir dənə heç vaxt tekrarlanmasın. Yeni regional arxitekturun ikinci hissəsi ağır, dramatik bağdadın imtiha edərək açıq, transparent qarşılıqlı fealiyyət modelini reallaşdırmağa hazır olan Ermənistən rəhbərliyi ilə və ya hər hansı iqtisadi fealiyyət subyektləri ilə işləməyə hazır olmalıdır".

Eksper特 dərhal sonra deyib ki, Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin nəzərincə, Rusiya regionda ümumi təhlükəsizliyənən mühüm elementidir.

A.Karavayevin fikrine, ikinci məqəm yenidən regional arxitekturun formalşaması ilə bağlıdır. Bu halda nəzərə alınmalıdır ki, regional landschaft dayımışlığı təqdimatından olan üç güclü və feal faktor var - Azərbaycan, Türkiye və Rusiya. Agentliyin müsbəhə səzüne davam edərək deyib: "Prezident İlham Əliyev Cənubi Qafqaz üçün sabitlik və inkişaf platforması ideyəsinə yenidən nəzərdən keçirməyi təklif edib".

Politoq vurğulayıb ki, bu təqdimatdan istifadə etmək.

A.Karavayev Rusiya Prezidentinin televiziya mühəsi-



Aleksandr KARAVAYEV: "Prezident İlham Əliyev Cənubi Qafqaz üçün sabitlik və inkişaf platforması ideyəsinə yenidən nəzərdən keçirməyi təklif edib"

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Zəfər paradası zamanı çıxışlarında Cənubi Qafqaz üçün iki elementdən - Türkiyə və Azərbaycanın ibarət kollektiv integrasiya missiyası barədə bəyan ediblər.

Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi, politoloq Aleksandr Karavayev AZERTAC-a müsahibəsində bu barədə danışmışdır.

Politoq deyib: "Mən üç məqəmi vurğulamaq istədim. Birincisi, Azərbaycan və Türkiye Kırıç Asiya ilə Xəzər dənizini arasında Rusiyaya və Rusyanın layihelərinə münəsibətdə dost mövqə tutan cəzibə zonasıdır. Prezident Ərdoğan RF Prezidenti Vladimir Putinə Dağılıq Qarabağ münaqışesi barədə məqəni dəyişdirmək istədim".

Eksper特 dərhal sonra deyib ki, Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin nəzərincə, Rusiya regionda ümumi təhlükəsizliyənən mühüm elementidir.

A.Karavayevin fikrine, ikinci məqəm yenidən regional arxitekturun formalşaması ilə bağlıdır. Bu halda nəzərə alınmalıdır ki, regional landschaft dayımışlığı təqdimatından olan üç güclü və feal faktor var - Azərbaycan, Türkiye və Rusiya. Agentliyin müsbəhə səzüne davam edərək deyib: "Prezident İlham Əliyev Cənubi Qafqaz üçün sabitlik və inkişaf platforması ideyəsinə yenidən nəzərdən keçirməyi təklif edib".

Politoq vurğulayıb ki, bu təqdimatdan istifadə etmək.

A.Karavayev Rusiya Prezidentinin televiziya mühəsi-

hələrdən danışmış prosesini bir neçə açıqlamasını xatırlır: "O deyirdi ki, qıtbəyər ayı erzində, yeni döyüş əməliyyatlarının başa çatması və üstərəfi beyanatın imzalanması əsasında Ermənistənə qarşılaşmışdır. Ermənistənə qarşılaşmışdır. V.Putinin gücü ilə həyata keçirilə bilər. Politoq deyib: "Səhəbət, məsələn, Rusiya-Azərbaycan-İran və ya Azərbaycan-Türkəyə qarşılıqlı maraq gruplarının yaradılmasından gedir. Bura da Azərbaycan feal rəsəd oynayacaq. Platforma kapital və insanların yerdeyişməsi üçün neqliyyat kommunikaşiyalarının sərbəstliliyi təmin etməlidir. Orada bütün aktorların və mərazi onlara baxan subyektlərinin, habelə regionlarda konəkarlı dövlət subyektlərinin qüvvələri ilə layiheler həyata keçirilməlidir. Birinci element yerdeyişmə neqliyyatının sərbəstliyi, ikinci element vətəndaşların şəxsi azadlığıdır, çünki səhəbət qəzqinlərin və məcburi köçkünlərin geri qayıtmışdır. Liderlər bu çıxışları Ermənistənə eməkdaşlıq təklifi deməkdir. Ermənistənə təklifi necə qəbul ediləcəyi başqa məsələdir. Həsab etmək olar ki, iddi top əməkdaşlığı tərəfdən. Ən başlıcası, bu sözlər Bakıda, Zəfər paradasında deyilib. Azərbaycan ona qarşı yönelik təcavüz aradan qaldırıb, döşməni darmadığını etdi, özündən tehlükəsizlik sistemini elə qurdu ki, bu təcavüz bir dənə heç vaxt tekrarlanmasın. Yeni regional arxitekturun ikinci hissəsi ağır, dramatik bağdadın imtiha edərək açıq, transparent qarşılıqlı fealiyyət modelini reallaşdırmağa hazır olan Ermənistən rəhbərliyi ilə və ya hər hansı iqtisadi fealiyyət subyektləri ilə işləməyə hazır olmalıdır".

Eksper特 dərhal sonra deyib ki, Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin nəzərincə, Rusiya regionda ümumi təhlükəsizliyənən mühüm elementidir.

A.Karavayevin fikrine, ikinci məqəm yenidən regional arxitekturun formalşaması ilə bağlıdır. Bu halda nəzərə alınmalıdır ki, regional landschaft dayımışlığı təqdimatından olan üç güclü və feal faktor var - Azərbaycan, Türkiye və Rusiya. Agentliyin müsbəhə səzüne davam edərək deyib: "Prezident İlham Əliyev Cənubi Qafqaz üçün sabitlik və inkişaf platforması ideyəsinə yenidən nəzərdən keçirməyi təklif edib".

Politoq vurğulayıb ki, bu təqdimatdan istifadə etmək.

A.Karavayev Rusiya Prezidentinin televiziya mühəsi-

hələrdən danışmış prosesini bir neçə açıqlamasını xatırlır: "O deyirdi ki, qıtbəyər ayı erzində, yeni döyüş əməliyyatlarının başa çatması və üstərəfi beyanatın imzalanması əsasında Ermənistənə qarşılaşmışdır. Ermənistənə qarşılaşmışdır. V.Putinin gücü ilə həyata keçirilə bilər. Politoq deyib: "Səhəbət, məsələn, Rusiya-Azərbaycan-İran və ya Azərbaycan-Türkəyə qarşılıqlı maraq gruplarının yaradılmasından gedir. Bura da Azərbaycan feal rəsəd oynayacaq. Platforma kapital və insanların yerdeyişməsi üçün neqliyyat kommunikaşiyalarının sərbəstliliyi təmin etməlidir. Orada bütün aktorların və mərazi onlara baxan subyektlərinin, habelə regionlarda konəkarlı dövlət subyektlərinin qüvvələri ilə layiheler həyata keçirilməlidir. Birinci element yerdeyişmə neqliyyatının sərbəstliyi, ikinci element vətəndaşların şəxsi azadlığıdır, çünki səhəbət qəzqinlərin və məcburi köçkünlərin geri qayıtmışdır. Liderlər bu çıxışları Ermənistənə eməkdaşlıq təklifi deməkdir. Ermənistənə təklifi necə qəbul ediləcəyi başqa məsələdir. Həsab etmək olar ki, iddi top əməkdaşlığı tərəfdən. Ən başlıcası, bu sözlər Bakıda, Zəfər paradasında deyilib. Azərbaycan ona qarşı yönelik təcavüz aradan qaldırıb, döşməni darmadığını etdi, özündən tehlükəsizlik sistemini elə qurdu ki, bu təcavüz bir dənə heç vaxt tekrarlanmasın. Yeni regional arxitekturun ikinci hissəsi ağır, dramatik bağdadın imtiha edərək açıq, transparent qarşılıqlı fealiyyət modelini reallaşdırmağa hazır olan Ermənistən rəhbərliyi ilə və ya hər hansı iqtisadi fealiyyət subyektləri ilə işləməyə hazır olmalıdır".

Eksper特 dərhal sonra deyib ki, Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin nəzərincə, Rusiya regionda ümumi təhlükəsizliyənən mühüm elementidir.

A.Karavayevin fikrine, ikinci məqəm yenidən regional arxitekturun formalşaması ilə bağlıdır. Bu halda nəzərə alınmalıdır ki, regional landschaft dayımışlığı təqdimatından olan üç güclü və feal faktor var - Azərbaycan, Türkiye və Rusiya. Agentliyin müsbəhə səzüne davam edərək deyib: "Prezident İlham Əliyev Cənubi Qafqaz üçün sabitlik və inkişaf platforması ideyəsinə yenidən nəzərdən keçirməyi təklif edib".

Politoq vurğulayıb ki, bu təqdimatdan istifadə etmək.

A.Karavayev Rusiya Prezidentinin televiziya mühəsi-

hələrdən danışmış prosesini bir neçə açıqlamasını xatırlır: "O deyirdi ki, qıtbəyər ayı erzində, yeni döyüş əməliyyatlarının başa çatması və üstərəfi beyanatın imzalanması əsasında Ermənistənə qarşılaşmışdır. Ermənistənə qarşılaşmışdır. V.Putinin gücü ilə həyata keçirilə bilər. Politoq deyib: "Səhəbət, məsələn, Rusiya-Azərbaycan-İran və ya Azərbaycan-Türkəyə qarşılıqlı maraq gruplarının yaradılmasından gedir. Bura da Azərbaycan feal rəsəd oynayacaq. Platforma kapital və insanların yerdeyişməsi üçün neqliyyat kommunikaşiyalarının sərbəstliliyi təmin etməlidir. Orada bütün aktorların və mərazi onlara baxan subyektlərinin, habelə regionlarda konəkarlı dövlət subyektlərinin qüvvələri ilə layiheler həyata keçirilməlidir. Birinci element yerdeyişmə neqliyyatının sərbəstliyi, ikinci element vətəndaşların şəxsi azadlığıdır, çünki səhəbət qəzqinlərin və məcburi köçkünlərin geri qayıtmışdır. Liderlər bu çıxışları Ermənistənə eməkdaşlıq təklifi deməkdir. Ermənistənə təklifi necə qəbul ediləcəyi başqa məsələdir. Həsab etmək olar ki, iddi top əməkdaşlığı tərəfdən. Ən başlıcası, bu sözlər Bakıda, Zəfər paradasında deyilib. Azərbaycan ona qarşı yönelik təcavüz aradan qaldırıb, döşməni darmadığını etdi, özündən tehlükəsizlik sistemini elə qurdu ki, bu təcavüz bir dənə heç vaxt tekrarlanmasın. Yeni regional arxitekturun ikinci hissəsi ağır, dramatik bağdadın imtiha edərək açıq, transparent qarşılıqlı fealiyyət modelini reallaşdırmağa hazır olan Ermənistən rəhbərliyi ilə və ya hər hansı iqtisadi fealiyyət subyektləri ilə işləməyə hazır olmalıdır".

Eksper特 dərhal sonra deyib ki, Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin nəzərincə, Rusiya regionda ümumi təhlükəsizliyənən mühüm elementidir.

A.Karavayevin fikrine, ikinci məqəm yenidən regional arxitekturun formalşaması ilə bağlıdır. Bu halda nəzərə alınmalıdır ki, regional landschaft dayımışlığı təqdimatından



## Biz birlikdə güclüyük!

# Azərbaycan vaksinasiyani erkən tətbiq edən ölkələrdən olacaq

*Əvvəl 1-ci səh.*

Paralel olaraq digər xəstəliklər qalmadı. Qazilərimizdən də müalicəsi xəstənlərdən davam etdirilir. Bunu nəzər alıb her birimiz özümüzü qorunmalyıq".

R. Bayramlı məlumat verib ki, xəstənlərin infistrukturnun cəox sürətə yaxşılaşdırılması neticəsində gündelik 4 mindən cəox yoxluhma halının öhdəsindən gələ bilirik. "Ölüm halları ve xəstəliyin artım dinamikası bizi vaksinasiya üzərində dayanmağa vadar edir. Bütün bəşiriyət vaksinasiyanın tətbiqinə qısa müddədə nail olmalıdır".

Vaksinasiya pulsuz həyata keçirilecek

Artıq koronavirusa qarşı peyvand hazırlanıb. Vəziyyətə böyük tətbiqinə başlanılıb. Səhiyyə nazırının müavini Viktor Qasimov bu barəde məlumat verərək deyib ki, ölkəmizdə de vaksinlərin alınması ilə eləqədən kifayət qədər hazırlıqları görürlər: "Bununla bağlı hem ikitirəfi, hem də cəxəterəfi dənisişləri aparılıb. Ölkəmiz GAVI tərəfindən təsis edilmiş COVAX təsisi qoşulub. Əger Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət rəy verilərsə, həmin qurumdan vaksin alınması məsəlesi nəzərdə tutulub. Ikitirəfi - danışçılarında qardaş Türkiyə ilə daha yaxın eməkdaşlığı edirik, orada aparılan işlərə bağlı məlumatlıq və işbirliyi yaratmışq".

V.Qasimovun sözlerinə görə, ölkəmizdə koronavirusa qarşı vaksinasiya strategiyası demek olar ki, tam həzirdir. Yaxın günlərdə hökumət tərəfindən qəbul olunacaq: "Vaksinasiya pulsuz həyata keçirilecek. Risk qrupları müyyənəşdirilib. Peyvendləmeye ilk növbədə onlardan başlanılıcaq".

TƏBƏKÜL-in idarə Heyetinin sədri Ramən Bayramlı vaksinasiya ilə bağlı etrafı məlumat verərək bildirib ki, ölkəmiz ənənəvi vaksinasiya üçün "soyuq zəncircir" və tam hazırlıdır. Global GAVI aləyansı müqavilə şərtlərinə görə hansı vaksini sabiq tətbiq edəcək, "soyuq zəncir" potensial və infrastrukturuna uyğunlaşdırılmışdır. Bu istiqamətde bütün qurumlar Operativ Qərargah çərçivəsində koordinasiyalı çalışır və qısa müddədə burlar başa çatdırılacaq. Sayyar vaksinasiya üçün lazımlı olan xüsusi buçantaları və digər infrastruktur tam təmin ediləcək. Ənənəvi məsələlərdən biri xüsusi protokola uyğun telimlərin olmasıdır. Vaksinlərin kimlər tərəfindən vurulacağı və qısa müddədə prosesin neçə aparanılaq vacib məsəledir: "Bildiyimiz kim, COVAX təsisatı çərçivəsində ölkəmiz əhalinin sayının 10 faizi qədər vaksin olacaq. Növbəti dövrə əhalinin müyyən sayı çərçivəsində de vaksinlər alınacaq. Qısa müddədə bir, iki, heftə 1ç milyon insan vaksinasiya etsək, o qədər de cəox kütüvli immunitət nail olacaq. Odur ki, vaksinasiya üçün bütün qurumlarlaşmış sefərlər olmalıdır".

Koronavirüsün mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı nümunəvi mübarizə aparan ölkələri siyahısına daxil etmişdi. Ölkəmiz vaksinasiyasi da en erkin tətbiq edən ölkələr birləşəcək. Burada en tehlükəsiz və effektiv vaksinasiyanın tətbiqi xüsusi ilə diqqətlə saxlanılır. İnanıru ki, 44 günlük Vətən mühərabəsinən zəfərə çıxdığımız kimi, koronavirusta mübarizədən bu cür qələbə ilə çıxacaqı və əhalinin sağlamlığını qoruya bileyəcək".

O da vurğulanıb ki, maskalardan istifadəni əhəalinin böyük kütlesi koronavirusa qarşı vaksinasiya olununa qədər davam etdirilməlyi: "Bilmək lazımdır ki, əksər vaksinlər iki dozalıdır. İkinci dozdan en az 2-3 heftə keçəndən sonra antitoxinlər yaranır. Ona görə de vaksin vurulurdan sonra hem özünü, hem de ətrafdakıları qorumaq üçün vaksinasiya başa çatana qədər buna alışmaliyidir".

H. Harmancı əlavə edib ki, qarşısında 3 ay çox kritikdir: "Cənubi yazdan etibarən artıq peyvindən dərhal 4077 nəfər aktiv COVID-19 xəstəsi müyyən olunaraq saxlanılıb və tibbi qaydalar gözənlənməkən yaşadıqları evdə qeyd olunur".

İkinci vaxtın 15-de polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respubika



pada COVID-19-a yoluxma sayında artdı. Azərbaycanda da oktyabrdan koronavirusa yoluxmada sürətli artım qeyd olunur.

O, qeyd edib ki, karantin rejiminin sərtleşməsi ilə bağlı qərar insanları qorumaq üçündür: "Hökumət her qərarında insanların sağlamlığını və iqtisadi vəziyyəti nezəre alır. Bütün dünyada belədir. Fransada 50 mindən çox yoluxma olduğunu cəox sərt karantin rejimi olmuşdu. Pandemiya avvaləndə onu göstərdi ki, yoxlanmanın azalması üçün bu cür qararlar dan başqa bir "silah"ımız yoxdur. Qərarın qəbul edilməsindən təxminen 1 heftə keçəndən sonra yoluxmamın sayı azalmağa doğru gedir. Səhiyyə üzərindəki yüksək gərginliyi azaltmalyıq. Normalda ölməyəcək adamlar səhiyyə üzərindəki yüksək gərginliyi azaltmaq əmək təsdiq edilmişdir. Cənubi yazdan etibarən artıq peyvindən dərhal 4077 nəfər aktiv COVID-19 xəstəsi müyyən olunaraq saxlanılıb və tibbi qaydalar gözənlənməkən yaşadıqları evdə qeyd olunur".

Cinayat Məcəlləsinin epidimiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması maddəsi ilə 32 nəfər bərəsində cinayət işi başlanılib, istintaq aşasdılmaları davam etdirilir.

Eyni zamanda koronavirus infeksiyasiının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin sərtleşdirilməsi haqqında Nazırız Kabinetin tərəfindən verilmiş müvafiq qərara əsasən, 15-16 dekabr tarixlərində 175 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinən qarsıalanıb.

Təsəssüf ki, hazırda bütün dünyada koronavirusa bağlı vəziyyət olduqca gərgindir. Peyvəndlərin tətbiqinə qədər bu tehlükələrə bələdən yalnız pandemiyanın şərtlərinə emel edərək qurtulmağı təsdiq edilmişdir.

H. Harmancı əlavə edib ki, qarşısında 3 ay çox kritikdir: "Cənubi yazdan etibarən artıq peyvindən dərhal 4077 nəfər aktiv COVID-19 xəstəsi müyyən olunaraq saxlanılıb və tibbi qaydalar gözənlənməkən yaşadıqları evdə qeyd olunur".

İkinci vaxtın 15-de polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respubika

COVID-19 infeksiyasiın kütüvli yaşılmamasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər dəvət edilmişdir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumatla görə, dekabrın 15-de polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respubika

Yasəmən MUSAYEVA,  
"Azərbaycan"

Səhiyyə üzərindəki yükü, gərginliyi azaltmalyıq

Ümumdünya Səhiyyə Təşkilatının Qərargahı və əməkdaşları, əsaslı məsələlərdən Mississipiyanın yekunlarına dair mədəni briñqində ÜST-ün Azərbaycanlı nümayəndəsi Hande Harmancı bildirib ki, qıçın gəlməsi ilə bütün Avro-

## Azərbaycanda koronavirus infeksiyasiına daha 4077 yoluxma faktı qeydə alınıb, 3854 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasiına daha 4077 yoluxma faktı qeydə alınıb, 3854 nəfər müalicə olunaraq sağalıb.

Nazırız Kabinetin yanında Operativ Qərargahdan AZERTAC-a verilən məlumatla görə, COVID-19 üçün götürülen analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 187 min 336 nəfərin koronavirus infeksiyasiına yoluxması faktı müyyən edilib. Onlardan 122 min 859 nəfər müalicə olunaraq sağalıb, 2050 nəfər vəfat edib. Aktiv xəste sayı 62427 nəfərdür.

Ötən müddət ərzində 1 milyon 998 min 577 test aparılıb. Dünənki test sayı isə 17998-dir.

Azərbaycan Respublikasınınə rəzisində COVID-19 ilə bağlı son vəziyyət		
Umumi	Bu gün	
Ümumi yoluxanıların sayı	4077	
Ümumi sağalanıların sayı	3854	
Aktiv xəste sayı	62427	
Ümumi test sayı	1998577	
Ümumi ölüm sayı	2050	
	16.12.2020	

## Ermənilər çalışmalıdır ki, dövlətlərinin yox olmasının qarşısını alsınlar

Ağır hərbi mağlubiyətindən sonra Ermənistanda vəziyyət gərgindir. İlk baxıda burada təcəccüb həq nə yoxdur. Mağlubiyət sevinci gotirən hal deyil. Təcəccüb doğurur odur ki, bu ölkədəki siyasetçilər mağlubiyətinin nüvə və qurmasa haqqında olan bəs qəsəbədiliyi.

Azərbaycan Ordusunun endirdiyi ağır zərbe neticəsində Ermənistanda ordusu darmadığın edilir. Hər ekspert qeyd edir ki, erməni ordusunun gücünün yüksək səviyyədə olmasına və xəberlərdən heç bir qədər fərqli düşmən bilmir. Görün, Ermənistanda Rusiya-daki sabiq şefi Stepan Qırqoryan ne deyib: "Rusiya bu mührəbədə Ermənistana kömək göstərmedi". Düzüdürü, məsələn, Fransanın mövqeyi beşər olunur. Ermənistanda isə heç qədər səhərənək tərəfdarlılıq və qayğıya sahib olunur. Erməni ordusunun qərətəməsindən, Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasına və xəberlərdən heç bir qədər fərqli düşmən bilmir. Görün, Ermənistanda Rusiya-daki sabiq şefi Stepan Qırqoryan ne deyib: "Rusiya bu mührəbədə Ermənistana kömək göstərmedi". Düzüdürü, məsələn, Fransanın mövqeyi beşər olunur. Erməni ordusunun qərətəməsindən, Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasına və xəberlərdən heç bir qədər fərqli düşmən bilmir. Görün, Ermənistanda Rusiya-daki sabiq şefi Stepan Qırqoryan ne deyib: "Rusiya bu mührəbədə Ermənistana kömək göstərmedi". Düzüdürü, məsələn, Fransanın mövqeyi beşər olunur. Erməni ordusunun qərətəməsindən, Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasına və xəberlərdən heç bir qədər fərqli düşmən bilmir. Görün, Ermənistanda Rusiya-daki sabiq şefi Stepan Qırqoryan ne deyib: "Rusiya bu mührəbədə Ermənistana kömək göstərmedi". Düzüdürü, məsələn, Fransanın mövqeyi beşər olunur. Erməni ordusunun qərətəməsindən, Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasına və xəberlərdən heç bir qədər fərqli düşmən bilmir. Görün, Ermənistanda Rusiya-daki sabiq şefi Stepan Qırqoryan ne deyib: "Rusiya bu mührəbədə Ermənistana kömək göstərmedi". Düzüdürü, məsələn, Fransanın mövqeyi beşər olunur. Erməni ordusunun qərətəməsindən, Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasına və xəberlərdən heç bir qədər fərqli düşmən bilmir. Görün, Ermənistanda Rusiya-daki sabiq şefi Stepan Qırqoryan ne deyib: "Rusiya bu mührəbədə Ermənistana kömək göstərmedi". Düzüdürü, məsələn, Fransanın mövqeyi beşər olunur. Erməni ordusunun qərətəməsindən, Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasına və xəberlərdən heç bir qədər fərqli düşmən bilmir. Görün, Ermənistanda Rusiya-daki sabiq şefi Stepan Qırqoryan ne deyib: "Rusiya bu mührəbədə Ermənistana kömək göstərmedi". Düzüdürü, məsələn, Fransanın mövqeyi beşər olunur. Erməni ordusunun qərətəməsindən, Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasına və xəberlərdən heç bir qədər fərqli düşmən bilmir. Görün, Ermənistanda Rusiya-daki sabiq şefi Stepan Qırqoryan ne deyib: "Rusiya bu mührəbədə Ermənistana kömək göstərmedi". Düzüdürü, məsələn, Fransanın mövqeyi beşər olunur. Erməni ordusunun qərətəməsindən, Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasına və xəberlərdən heç bir qədər fərqli düşmən bilmir. Görün, Ermənistanda Rusiya-daki sabiq şefi Stepan Qırqoryan ne deyib: "Rusiya bu mührəbədə Ermənistana kömək göstərmedi". Düzüdürü, məsələn, Fransanın mövqeyi beşər olunur. Erməni ordusunun qərətəməsindən, Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasına və xəberlərdən heç bir qədər fərqli düşmən bilmir. Görün, Ermənistanda Rusiya-daki sabiq şefi Stepan Qırqoryan ne deyib: "Rusiya bu mührəbədə Ermənistana kömək göstərmedi". Düzüdürü, məsələn, Fransanın mövqeyi beşər olunur. Erməni ordusunun qərətəməsindən, Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasına və xəberlərdən heç bir qədər fərqli düşmən bilmir. Görün, Ermənistanda Rusiya-daki sabiq şefi Stepan Qırqoryan ne deyib: "Rusiya bu mührəbədə Ermənistana kömək göstərmedi". Düzüdürü, məsələn, Fransanın mövqeyi beşər olunur. Erməni ordusunun qərətəməsindən, Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasına və xəberlərdən heç bir qədər fərqli düşmən bilmir. Görün, Ermənistanda Rusiya-daki sabiq şefi Stepan Qırqoryan ne deyib: "Rusiya bu mührəbədə Ermənistana kömək göstərmedi". Düzüdürü, məsələn, Fransanın mövqeyi beşər olunur. Erməni ordusunun qərətəməsindən, Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasına və xəberlərdən heç bir qədər fərqli düşmən bilmir. Görün, Ermənistanda Rusiya-daki sabiq şefi Stepan Qırqoryan ne deyib: "Rusiya bu mührəbədə Ermənistana kömək göstərmedi". Düzüdürü, məsələn, Fransanın mövqeyi beşər olunur. Erməni ordusunun qərətəməsindən, Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasına və xəberlərdən heç bir qədər fərqli düşmən bilmir. Görün, Ermənistanda Rusiya-daki sabiq şefi Stepan Qırqoryan ne deyib: "Rusiya bu mührəbədə Ermənistana kö



# “Ağdama atamın hənirini duymağın gedəcəm”

Amil Cavadovun nakam xatirələri, yaşanmamış uşaqlığı, nisgilli hayatı hekayəsi...

## ◆ Mən daha köckün deyiləm

Öylib, zümrüməyə axan çaydan bir ovuc su götürdü və barmaqlarının arasından süzülərək sırrolə yenidən çaya qovuşmağa can atan sıltaq damcılarının araxasına uzun-uzadı bixtiyər baxmağa başlıdı...

İlahi, bu çay, bu mənzərə, bu hiss, uşaq gülüşləri, uzaqdan onu haraylayan doğma səs...

Axi hər idi bura, kimin idi bu səs?

Bəs çayın qızınlı ləpələrindən ona gülümşəyən bu uşağı haradan tanyarırdı?

Hafızasını olək-vələk eləməyə, həmin uşağı xatırlamağa çalışıd... Və... yaşıdagı bu qisa ann məngənəsində çox uzaqlara, on illorin o üzüna qayıtdı...

Halbuki o, cidd-cəhdələ yaddaşından çıxarmağa çalışıdı anlara qayıtmış istəmirdi. İstəmirdi uşaqlıq günlərinə bir daha dönsün...

Sanıldı ki, təyininə ən kədərləi hissəsi həmin uşaqlıq illəri ilə bağlıdır...

Amma elə indi, elə bu daqiqəde, 27 iləndən sonra doğma Ağdamına ayaq basanda, Xaççığın sevində onu salamlayan şəraqlər neğməsi yenidən qulaqlarını işgalavanda yanıldırı, sehv düşündüründür anlaşımdı...

Dəmə, on sevinci çağları, xosbəxt günləri də elekə burada qalıbmış... Dəmə, Ağdamda bəxtəver gülənləri yarımcıq deyilmiş, başdan-başa atasının varlığıyla dolu imiş...

Onu digər köckün uşaqlardan ayıran başqa bir talesiz qismət də var idi

O da uşaqlığı elindən alınmış on mənələr məcburi köckün uşaqdan biri idi. Uşaqlığının ilk piləsini on çox dünyaya göz açdığı Ağdam



sehərini ve ata yurduna olan Əliağalı kəndindəki qanlı-qadlı müharibə illeri ilə, əzəblər və çətinliklərə xatırlayı. Yaddaşına ömürük həkk olunmuş dehşəti mənəzərlərdən biri ise, ermənilərin aqidiyi atəşden qorunmaq üçün, anasının kiçik qardaşının belinə şəlləyərək onun və böyük qardaşının elindən tutub evlerinin araxasındaki arxin içərisində gizlənmək üçün nece həycəniala qəcməsi idi... Ümumiyyətə, 1988-1993-cü illər arzində bütün Qarabağ eli kimi Əliağalı kəndi əhalisinin günleri de bu cür can sınağı ilə keçirdi...

Amma onu digər köckün uşaqdan ayıran başqa bir talesiz qismət də var idi. O, çətin ömr yolunda atasız irəlilək kimi ağırlı bir yazıya sahib olmuşdu. Və bütün bunlara görə idiki, hər zaman uzaq durmaq istəydi o illərdən... Biliirdi ki, yenidən yaşıdagı ağrılı hiss edəcək, çəsərsizə zəməni durdurmaq çələngçək, "kaş ki" deyə heyfislenəcəkdir...

Amma heyhat...

Bələcə, bir qərinəlik nisgili, üreyəndə dağın dönen kədərlər yaşa mağazaçılışmış, uşaqları yaşamasından bəyümüşdən Dinc Orumclarla İş üzrə Dövlət Komitəsinin söbə müdürü Amil Cavadov...

Amma inidə Ağdamda sefer edəndə, Əliağalı kəndinin girişində dağın düşündəndə doğma yerdə yerlərində sarı baxması bəle bəs etmişdi ki, ürəyində gəzdirdiyi çalın-çarpar dağlara məhləm çəkilsin, "Mən deha köckün deyiləm", söylərək sevincələr gülənlər qanad açıns...

"Ata, məni qoyub heç hara getmə" deyə bir uşaq ağlayırdı...

Uca dağlardan baş götürüb cəsərəq axan Xaçın çayının sahilində qədim bir kənddə məskən tutmuşdu gəca Kolanı eli. Yazda, yada düzənləri, ormanın yamyası zümrüdü bürünən bu kəndin qış da bir ayı ecazkar olurdu. Təbiət ağ örtüyü bürünür, çaylar donur və bacaların çıxıb göyərə uzanan tüstü dumani yerlə-göy arasında, yaranan sehərlə cubuga benzəyirdi. Bu füssənək yurdada, dağın döşündə sıra da düzülmüş evlərden biri də Rafiq müəllimin ididi. Öz illəri ilə yeriçi təkmişdi bu yuvanı övladları üçün və sehərdən-axşama qəder qayğısız uşaq səsləri evi başına götürürdü...

- Əsilmiz Ağdamın Kolanı elindən, Əliağalı kəndindəndir. Babam Hacı Cavadov Böyük Vətən mühabibəsinin iştirakçı olması, qayıdanan sonra isə Əliağalı kənd orta məktəbinde rus dil müləllimi kimi fealiyyət göstərmişdi. 1991-ci ilde

rəhməte gedən Hacı babam kəndimizdən məzarlıqla dəfn edilmişdi.

Atam Rafiq Cavadov isə radiofizik idi. Bakı Kondisioner Zavodunun Ağdamdakı filialında işləyirdi və işgala xaxın illərdə de oranın direktoru kimi fealiyyət göstərirdi. Atamın işi ilə eləqədar biz də bir müddət Ağdam şəhərində yaşadıq, orada görkəmli tarzımızı Ramiz Quliyevin evində qəldirdik. Ele atam da müsiqui hönəvi verenlərindən idi, herən gürürdün iş gərə-bərə pesən müşəqqələrimizi oxuyur, xalq mahnlarımları zümrüdən əleyir...

Əliağalıda atam öz əlli ilənən 1996-ci ilin 3 fevralı isə bu mecburi köckün ailəsindən başqa bir soyuqla, əmürboyu sazajının ilikliklərindən hiss edəcəkləri saxta iş ayaq bası. Həmin gün balaca Amil qardaşları ilə birgə televiziya qarşısında uşaqlarının son ayaqlaşdırıcılarından xəberləri cıxılgımlı filmi izləyirdilər. Ocaqda yanan axırına kösəvə sənədli dəfənəkən, onun qapının ağızında durub araxasında ağlayırdı ki, heç yerə getmesin, bəzimiz qalsın...

Bu, həmin vaxtlar ermənilərin kendimizə aqidiyi atəş neticesində yaşadığımız qorxu ilə bağlı idi, yaxud əzəbəzən bir müddədən sonra heç birən buraxmaq istəmirdim... Ele atam da məndən ayrı qalmış istəmirdi, hər getse özü ilə aparırdı...

Bəlkə de bu sözlərin digər qardaşları Ramillə Vüqarın xətrinə deyəcək, amma hiss edirdim ki, atam məni dünyada her kasdan cıxıstıyordı...

Gecənin ölüm güllələri sehərər Amil və qardaşının oyuncagına çevrilirdi

Adətən, insan uşaqlıq dövründə xatırlandı, daha çox ona xoş xatırıları canlanır. Amma o, heç zaman uşaqlığını xoş xatırıla bilir, dəha çox mühərbi illər yadına döşürdü. Əliağalı kəndi Fərrux dağına və eyniadlı kəndə yaxın yerləşdiyi üçün mütlək olaraq atəş tutulurdu. Onların evi isə dağın döşündə, hündürdə olduğuna görə dəha çox atəş altına düşürdü. Anasının gecələr pencəre yəlini örtük bağlayaraq cələ işqi düşməsinə engelleməsi indiki kimi yadınmadır, cünki işqi düşəndə ermənilər ora atəş açırdı...

Evin divarlarında deyib yera tökülen ölüm güllələri isə sehərər Amil və qardaşının oyuncagına çevrilirdi...

- Atamıza çox erken, 39 yaşında itirdim, o, infarktdan, ərkəktən, vəfat etmişdi. Ondə böyük qardaşım 11, mənim 9, kiçik qardaşım isə 7 yaşlı var idi.

İçərimsizlikdən tələsiz uşaq isə bacım idi, ona atamın üzünü belə görəmək qismət olmadı. Günel atam rəhməte gedəndən cəmi bir ay sonra, marta dünənyaya gəlmədi... İndi de dəşənürəm ki, bəlkə də atam öz yurdundan köckün düşməsiydi, heç bu qəder erken həyata veda etməzdi...

Bəlkə də...

Bərdə bazارında mağazalarda çalışırdı, fəhləlik edirdik

Atamdan sonra ailəmizin yaşam mührəzilişləri başlıdı. Təbii ki, yaxınlırmış, xüsusişlərə de eməyi üzərinə böyük olan, biza atəvezi olan Natiq eməmizin köməyini daim üzərinə hiss etmişdi. Arma böyük bir ailənin qayğılarını qarşılıqla bərəmət etdi, təhsilini davam etdirməye çalışırdı. Xüsusişlər de məktəbin direktoru Ağayar müəllimin tələbkarlığı, təhsilimizdən diqqət yetirməsi, bize həyat yolu göstərməsi sayesinde çətinliklərə baxmayıraq yolumuzu davam etmiş, təhsilimizi yarımçıq qoymamışdı.

Mən də cidd-cəhdələ oxumağa çalışırdım. Hətta 11-ci sınıfı bitirənə kimi sınıf nümayəndəsi olmuşam, 2004-cü ilde isə məktəb üzrə ən yüksək bal toplayaraq Azərbaycan Dövlət İqtisadi Universitetindən daxil olmuşam. Universitetdə də çalışırdım ki, seçilən tələbələrdən olum. 4

Suyu çox uzaq məsəfədən daşıyıb getirdik. Qişda soyuq, yayda istifənəz abzəd cəkirdik. Ümumiyyətə, o dövrdə bütün ölkə texminən pəzibəndə ididi, amma məcburi köckünər üçün ikiqat çətin idi yaşam şəraitidə...

Atamı isə maddi yoxluqlardan daha çox mənəvi ezbərlər sıxıdır. O, el-abasına çox bağlı adamdı. Yadimdadır, ele həftə olmazdı ki, çadırın qəzərgəsindən qızıl illəri ilə görüşməsin, onlara səhəbt etməsin. Həmisi məni də özü ilə aparırdı.

Atamın baş güləşlərdən

gəldi. Hər iki qardaşının qəzərgəsi, qızıl illəri ilə görüşməsi, onlara səhəbt etməsi...

Xatırlayıram, bazarla güləşlərdən

gəldi. Hər iki qardaşının qəzərgəsi, qızıl illəri ilə görüşməsi, onlara səhəbt etməsi...

Atamın baş güləşlərdən

gəldi. Hər iki qardaşının qəzərgəsi, qızıl illəri ilə görüşməsi, onlara səhəbt etməsi...

Atamın baş güləşlərdən

gəldi. Hər iki qardaşının qəzərgəsi, qızıl illəri ilə görüşməsi, onlara səhəbt etməsi...

Atamın baş güləşlərdən

gəldi. Hər iki qardaşının qəzərgəsi, qızıl illəri ilə görüşməsi, onlara səhəbt etməsi...

Atamın baş güləşlərdən

gəldi. Hər iki qardaşının qəzərgəsi, qızıl illəri ilə görüşməsi, onlara səhəbt etməsi...

Atamın baş güləşlərdən

gəldi. Hər iki qardaşının qəzərgəsi, qızıl illəri ilə görüşməsi, onlara səhəbt etməsi...

Atamın baş güləşlərdən

gəldi. Hər iki qardaşının qəzərgəsi, qızıl illəri ilə görüşməsi, onlara səhəbt etməsi...

Atamın baş güləşlərdən

gəldi. Hər iki qardaşının qəzərgəsi, qızıl illəri ilə görüşməsi, onlara səhəbt etməsi...

Atamın baş güləşlərdən

gəldi. Hər iki qardaşının qəzərgəsi, qızıl illəri ilə görüşməsi, onlara səhəbt etməsi...

Atamın baş güləşlərdən

gəldi. Hər iki qardaşının qəzərgəsi, qızıl illəri ilə görüşməsi, onlara səhəbt etməsi...

Atamın baş güləşlərdən

gəldi. Hər iki qardaşının qəzərgəsi, qızıl illəri ilə görüşməsi, onlara səhəbt etməsi...

Atamın baş güləşlərdən

gəldi. Hər iki qardaşının qəzərgəsi, qızıl illəri ilə görüşməsi, onlara səhəbt etməsi...

Atamın baş güləşlərdən

gəldi. Hər iki qardaşının qəzərgəsi, qızıl illəri ilə görüşməsi, onlara səhəbt etməsi...

Atamın baş güləşlərdən

gəldi. Hər iki qardaşının qəzərgəsi, qızıl illəri ilə görüşməsi, onlara səhəbt etməsi...

Atamın baş güləşlərdən

gəldi. Hər iki qardaşının qəzərgəsi, qızıl illəri ilə görüşməsi, onlara səhəbt etməsi...

Atamın baş güləşlərdən

gəldi. Hər iki qardaşının qəzərgəsi, qızıl illəri ilə görüşməsi, onlara səhəbt etməsi...

Atamın baş güləşlərdən

gəldi. Hər iki qardaşının qəzərgəsi, qızıl illəri ilə görüşməsi, onlara səhəbt etməsi...

Atamın baş güləşlərdən

gəldi. Hər iki qardaşının qəzərgəsi, qızıl illəri ilə görüşməsi, onlara səhəbt etməsi...

Atamın baş güləşlərdən

gəldi. Hər iki qardaşının qəzərgəsi, qızıl illəri ilə görüşməsi, onlara səhəbt etməsi...

Atamın baş güləşlərdən

gəldi. Hər iki qardaşının qəzərgəsi, qızıl illəri ilə görüşməsi, onlara səhəbt etməsi...

İlə yekun vurulur

# Neftçaladakı Xillı Nərə Balıqartırma Zavodu uğurlarını artırır

Sovetlər birliyi zamanında Neftçala rayonunda nərə cinsli balıqların yetişdirilməsi və nərə balığı məhsullarının emal edilməsi ilə məşğul olan müəssisələr adla tannırdı.

Email müəssisələrində istehsal edilən qara kürű, həmən nərə cinsli balıqlar SSRİ-nin digər yerlərində hazırlanıb eyni məhsullardan keyfiyyəti, dadi-tamı ilə fərqləndirdi. Bu da onunla izah edildi ki, Kür çayının şirin suyu məzə burada - Neftçalada Xəzərə tökürlür ve balıqların nəsliyərə zəmanət həmimətən qalmış onlarda bəle bir keyfiyyət deyişikliyi yaradı.

Deyilənə görə, Neftçalada emal edilən qara kürű hətta Kreml də göndərildi. Lakin sovetlər birliyi süqutu uğradıqdan sonra bütün sahələrdə olduğu kimi, balıqlıq sənayesində de xəsərətənək həllar baş verdi.

Balığın ovlanmasından mövəcud olan qayda-qanular oradan götürüldü. Ayri-ayrı adamlar denizin sahilini, suturaları zəbt etdilər, qanunsuz ovu atletləri ilə balıq ovu apardılar. Standarta uyğun gelməyən, yeməye bəle yaramayan, çəkisi 300-400 qramlıq nərə cinsli balıqların baxlarında piştaxta üzərinə yığıldığını görəndə təessüs və təcəccüb hissə adam bütüründür. Axi hemin balıqlar bir neçə ilden sonra süfrələrin bezəyi, ləzzəti olara bilərdi. Hələ onlardan alınacaq qara kürünə demirik. Mütexəssisələr deyirlər ki, qara kürə iqtidalyatımızın inkişafına ciddi təsir etmək imkanına malikdir, ölkəyə külli miqdarda valyuta götəre bilər.

Ülə Ündə Heydər Əliyev 1993-cü ilə hakimiyətə qayıtdıqdan sonra iqtisadiyatın bütün sahələrində olduğu kimi, balıqlıq sənayəsində yaranan tənzəzlündən qarın inkişaf etdirilməsi məqsədilemə tedbirlər görməye başladı. 1998-ci ilə Dönya Bankının vəsaiti ilə Neftçala rayonunun Xillı qəsəbəsində



temeli qoyulan Nərbələqartırma zavodu hemin tədbirlərdən biri idi.

Yüngül konstruksiya ilə inşa edilən müəssisə 2003-cü ilin oktyabr ayında istifadəyə verildi. Hemin vaxt cənab İham Əliyev Baş nazir idi və prezidentliyə namizəd kimi Neftçala rayonu seçiciləri ilə görüşə gəldiyi gün zavodun açılışı mərasimində də iştirak etdi.

O vaxtdan 17 il keçib. Hemin müddətə burada mülyonlarda nərə cinsli balıq körpəsi yetişdirilir.

Bu günlərdə müəssisədə olduq, işlərin gedisi ilə mərəqələndir. Zavodun direktoru Elşad Əhmədovun dediklərindən məlum oldu ki, müsəssəsəsən nərə cinsli balıqların 4 növünün - bölgə, nərə, kələmə və üzünburun adlanan balıqların artırılması ilə müşşəldür. 79 neferin çalıştığı zavodda inyidək 76 milyon nərə cinsli balıq yetişdirilib, standart ölçülü və kütlaya, yəni 1 - 1,2 qrama çatdırıldıqdan sonra Kür çayının Xəzərə qovuşduğu yerde suya buraxılıb.

Sürfələrin alınması və yetişdirilməsi prosesi bəle aparılır: ovlanması nərə cinsli töredici balıqlar xüsusi neşiyat vasitəsilə zavoda daşınır, bundan sonra cinsi yetişdirilib, standart ölçülü və kütlaya, yəni 1 - 1,2 qrama çatdırıldıqdan sonra Kür çayının Xəzərə qovuşduğu yerde suya buraxılıb.

Sürfələrin alınması və yetişdirilməsi prosesi bəle aparılır: ovlanması nərə cinsli töredici balıqlar xüsusi neşiyat vasitəsilə zavoda daşınır, bundan sonra cinsi yetişdirilib, standart ölçülü və kütlaya, yəni 1 - 1,2 qrama çatdırıldıqdan sonra Kür çayının Xəzərə qovuşduğu yerde suya buraxılıb.

Balıqlar üçün yem məsəlesi dən illər olub. Əvvəller bu sahədə mövcud olan çətinliklərindi yoxdur. Neftçala Sənaye Məhəlləsində balıq yemi hazırlayan sex müxtəlif komponentlərdən ibarət key-

mullaşdırılır. Növbəti mərhələdə müvafiq üsullarla kürük-nümunə alınması, mayalanması, inkubasiya prosesi, yaranan sürfələrin böyüdülməsi həyata keçirilir. Bu emalçıyalar üçün xüsusi sexler mövcudur. Nazir Muxtar Babayev son illər 4 dəfə zavodda baş çəkmiş, işlərin gedisi ilə maraqlanmış, müsəssəsəyə lazımi əməli köməkli göstərmişdir. 2019-cu ilde IDEA, həbələ BMT-nin Ərzaq və Kənd Təserrüfatı Təşkilatının əməkdaşlığı ilə iştirak etdi. 2004-cü ilden, yeni zavod fealiyyətə başlaşdırımdan bir il sonra burada ana balıqların yetişdirilməsi, gələcəkdən onlardan kürük almımış on plana çəkilib. Bu məqsədələrə təmir-tərcidi fond yaradılıb. İndi müsəssəsədə müxtəlif yaş qrupuna məsənbəşər 7 min 500-dən çox balıq mövcuddur.

Xəzərdə nərecinlərinə deməyə əsas verir ki, görünlən işlər nəticəsində respublikamızda nərə cinsli balıqların istehsalı ilən ilə artırılacaq. Bu isə öz növbəsində yerli əhalinin keyfiyyətli balıq məhsullarına təsdiq etmək əməkdaşlığı yaradı, ixracda da imkan verəcək, qeyri-neft sektorundan onları xarici və yaxudın əhəmiyyətli dərəcədə artımına sərat yaradacaq. Məlumat üçün bildirik ki, Neftçala rayonunun Kürboyu sahilində digər iñərbələqartırma zavodunda apanılan təmir-bərpə işləri artıq başa çatmayıq üzərdir.

**Seyran CAVADOV,  
"Azərbaycan"**

Şəhərinə əsas verir ki, görünlən işlər nəticəsində respublikamızda nərə cinsli balıqların istehsalı ilən ilə artırılacaq. Bu isə öz növbəsində yerli əhalinin keyfiyyətli balıq məhsullarına təsdiq etmək əməkdaşlığı yaradı, ixracda da imkan verəcək, qeyri-neft sektorundan onları xarici və yaxudın əhəmiyyətli dərəcədə artımına sərat yaradacaq.

Məlumat üçün bildirik ki, Neftçala rayonunun Kürboyu sahilində digər iñərbələqartırma zavodunda apanılan təmir-bərpə işləri artıq başa çatmayıq üzərdir.

**Seyran CAVADOV,  
"Azərbaycan"**

## "Nar bayramı" və "Miniatür sənəti" UNESCO-nun Reprézentativ siyahısına daxil edilib

"Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti" UNESCO-nun Başarıyyatlı Qeyri-Maddi Mədəni İrsi üzrə Reprézentativ Siyahısına daxil edilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi üzrə Reprézentativ Siyahısına daxil edilib.

UNESCO ilə əməkdaşlığı genisləndiriləndən, mədəni irsimizin qorunması və dünya məqyasında təbliğənə evezəsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezidenti, UNESCO-nun Başarıyyatlı Qeyri-Maddi Mədəni İrsi üzrə Reprézentativ Siyahısına daxil edilmişə haqqında qərar qəbul olunub.

Ölkəmiz üçün Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi üzrə Reprézentativ Siyahısına daxil edilib.

UNESCO ilə əməkdaşlığı genisləndiriləndən, mədəni irsimizin qorunması və dünya məqyasında təbliğənə evezəsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezidenti, UNESCO-nun Başarıyyatlı Qeyri-Maddi Mədəni İrsi üzrə Reprézentativ Siyahısına daxil edilib.

UNESCO ilə əməkdaşlığı genisləndiriləndən, mədəni irsimizin qorunması və dünya məqyasında təbliğənə evezəsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezidenti, UNESCO-nun Başarıyyatlı Qeyri-Maddi Mədəni İrsi üzrə Reprézentativ Siyahısına daxil edilib.

UNESCO ilə əməkdaşlığı genisləndiriləndən, mədəni irsimizin qorunması və dünya məqyasında təbliğənə evezəsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezidenti, UNESCO-nun Başarıyyatlı Qeyri-Maddi Mədəni İrsi üzrə Reprézentativ Siyahısına daxil edilib.

UNESCO ilə əməkdaşlığı genisləndiriləndən, mədəni irsimizin qorunması və dünya məqyasında təbliğənə evezəsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezidenti, UNESCO-nun Başarıyyatlı Qeyri-Maddi Mədəni İrsi üzrə Reprézentativ Siyahısına daxil edilib.

UNESCO ilə əməkdaşlığı genisləndiriləndən, mədəni irsimizin qorunması və dünya məqyasında təbliğənə evezəsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezidenti, UNESCO-nun Başarıyyatlı Qeyri-Maddi Mədəni İrsi üzrə Reprézentativ Siyahısına daxil edilib.

UNESCO ilə əməkdaşlığı genisləndiriləndən, mədəni irsimizin qorunması və dünya məqyasında təbliğənə evezəsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezidenti, UNESCO-nun Başarıyyatlı Qeyri-Maddi Mədəni İrsi üzrə Reprézentativ Siyahısına daxil edilib.

UNESCO ilə əməkdaşlığı genisləndiriləndən, mədəni irsimizin qorunması və dünya məqyasında təbliğənə evezəsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezidenti, UNESCO-nun Başarıyyatlı Qeyri-Maddi Mədəni İrsi üzrə Reprézentativ Siyahısına daxil edilib.

UNESCO ilə əməkdaşlığı genisləndiriləndən, mədəni irsimizin qorunması və dünya məqyasında təbliğənə evezəsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezidenti, UNESCO-nun Başarıyyatlı Qeyri-Maddi Mədəni İrsi üzrə Reprézentativ Siyahısına daxil edilib.

dəni elementin UNESCO-nun Başarıyyatlı Qeyri-Maddi Mədəni İrsi üzrə Reprézentativ Siyahısına daxil edilmiş haqqında qərar qəbul edilib. Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezidenti, UNESCO-nun xoşməramlı sefiri Mehriban xanım Əliyevanın dəstəyi, Mədəniyyət Nazirliyindən, Mədəni İrsi üzrə Reprézentativ Siyahısına daxil edilib.

UNESCO ilə əməkdaşlığı genisləndiriləndən, mədəni irsimizin qorunması və dünya məqyasında təbliğənə evezəsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezidenti, UNESCO-nun Başarıyyatlı Qeyri-Maddi Mədəni İrsi üzrə Reprézentativ Siyahısına daxil edilib.

UNESCO ilə əməkdaşlığı genisləndiriləndən, mədəni irsimizin qorunması və dünya məqyasında təbliğənə evezəsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezidenti, UNESCO-nun Başarıyyatlı Qeyri-Maddi Mədəni İrsi üzrə Reprézentativ Siyahısına daxil edilib.

UNESCO ilə əməkdaşlığı genisləndiriləndən, mədəni irsimizin qorunması və dünya məqyasında təbliğənə evezəsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezidenti, UNESCO-nun Başarıyyatlı Qeyri-Maddi Mədəni İrsi üzrə Reprézentativ Siyahısına daxil edilib.

UNESCO ilə əməkdaşlığı genisləndiriləndən, mədəni irsimizin qorunması və dünya məqyasında təbliğənə evezəsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezidenti, UNESCO-nun Başarıyyatlı Qeyri-Maddi Mədəni İrsi üzrə Reprézentativ Siyahısına daxil edilib.

UNESCO ilə əməkdaşlığı genisləndiriləndən, mədəni irsimizin qorunması və dünya məqyasında təbliğənə evezəsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezidenti, UNESCO-nun Başarıyyatlı Qeyri-Maddi Mədəni İrsi üzrə Reprézentativ Siyahısına daxil edilib.

UNESCO ilə əməkdaşlığı genisləndiriləndən, mədəni irsimizin qorunması və dünya məqyasında təbliğənə evezəsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezidenti, UNESCO-nun Başarıyyatlı Qeyri-Maddi Mədəni İrsi üzrə Reprézentativ Siyahısına daxil edilib.

UNESCO ilə əməkdaşlığı genisləndiriləndən, mədəni irsimizin qorunması və dünya məqyasında təbliğənə evezəsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezidenti, UNESCO-nun Başarıyyatlı Qeyri-Maddi Mədəni İrsi üzrə Reprézentativ Siyahısına daxil edilib.

UNESCO ilə əməkdaşlığı genisləndiriləndən, mədəni irsimizin qorunması və dünya məqyasında təbliğənə evezəsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezidenti, UNESCO-nun Başarıyyatlı Qeyri-Maddi Mədəni İrsi üzrə Reprézentativ Siyahısına daxil edilib.

UNESCO ilə əməkdaşlığı genisləndiriləndən, mədəni irsimizin qorunması və dünya məqyasında təbliğənə evezəsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezidenti, UNESCO-nun Başarıyyatlı Qeyri-Maddi Mədəni İrsi üzrə Reprézentativ Siyahısına daxil edilib.

UNESCO ilə əməkdaşlığı genisləndiriləndən, mədəni irsimizin qorunması və dünya məqyasında təbliğənə evezəsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezidenti, UNESCO-nun Başarıyyatlı Qeyri-Maddi Mədəni İrsi üzrə Reprézentativ Siyahısına daxil edilib.

UNESCO ilə əməkdaşlığı genisləndiriləndən, mədəni irsimizin qorunması və dünya məqyasında təbliğənə evezəsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezidenti, UNESCO-nun Başarıyyatlı Qeyri-Maddi Mədəni İrsi üzrə Reprézentativ Siyahısına daxil edilib.

UNESCO ilə əməkdaşlığı genisləndiriləndən, mədəni irsimizin qorunması və dünya məqyasında təbliğənə evezəsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezidenti, UNESCO-nun Başarıyyatlı Qeyri-Maddi Mədəni İrsi üzrə Reprézentativ Siyahısına daxil edilib.

UNESCO ilə əməkdaşlığı genisləndiriləndən, mədəni irsimizin qorunması və dünya məqyasında təbliğənə evezəsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduun prezident





**Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  
“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti  
açıq tender elan edir**

Tender 1 LOT üzrə keçirilir.

**LOT 1 - “Aztelekom” MMC tərəfindən tələb olunan TPP miflətləri və abunə qutularının satın alınması**  
**iştirak haqqı: 500 manat**

Tərəfdən istirak etmek istəyənlər göstərilən məbleğdə istirak haqqını “ASAN Odəniş” sistemi vasitəsilə ödədikdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin Əsas şərtlər toplusunu tender.gov.az vahid satınalma Portalından elde edə bilərlər.

Müəssisənin adı: “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

Hesab: AZ62AZPO 91015461200420100166

Müəssisənin VÖEN-i: 9900038501

Ünvan: AZ1122, Bakı şəh., Tbilisi prospekti, 187

Bankın adı: “Azərpoçt” MMC PF 1

Kodu: 691011

Bankın VÖEN-i: 9900037711

Mükür hesab: AZ76NABZ 0135010000000094944

S.W.I.F.T BIK: AZPOAZ22

**iştirak haqqı heç bir haldə geri qaytarılmır.**

Iddiaçılar tenderde istirak etmek üçün aşağıdakı sənədləri vahid satınalma Portalında yerləşdirməlidirlər:

- tenderde istirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender teklifi (zərflərin açıldığı tarixdən sonra en azı 30 (otuz) gün qüvvədə olmalıdır);
- tender teklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra en azı 60 (altış) bank günü qüvvədə olmalıdır);
- vergilər və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq və sosial müdafiə orqanlarından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında maliyyə hesabatı;

Tender komissiyası

**Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 2 sayılı Bakı DOST Mərkəzi COVID-19 xəstəliyinə səbəb olan virusun müəyyənləşdirilməsi məqsədilə əməkdaşların test müayinəsindən keçirilməsi işlərinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir**

Kotirovka sorğusunda istirak etmek üçün qiymət teklifi (nəqliyyat, siyorta, gömrük rüsumları və digər xərclər nəzərə alınmaqla), digər zəruri sənədlər 23 dekabr 2020-ci il saat 18:00-dək Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, Almas İldırım 30B ünvanında yerləşen ofisine təqdim olunmalıdır. (Telefon: 012 525-50-26, daxili 9234) Zərflər 24 dekabr 2020-ci il saat 11:00-da həmin ünvanда açılaçılardır.

Maraqlanınanlar müvafiq məlumatları 2 sayılı Bakı DOST Mərkəzinin AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, Almas İldırım 30B ünvanında yerləşen ofisindən yazılı müraciət etməklə əldə edə bilərlər.

Tender komissiyası

**“Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsi Sosial Xidmətlər Agentliyinin aparıcı və filialları üçün istehlakyönlü müxtəlif xidmətlərin satın alınmasını**  
**kotirovka sorğusu üsulu ilə həyata keçirir**

Maraqlanınanlar +99412 525-41-30 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Kotirovka sorğusunda istirak etmek üçün sənədlər 18.12.2020-ci il saat 17:00-dək qəbul olunur.

Ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965, “Çinar Park” Biznes Mərkəzi, bina 1, mərtəbə 2

Telefon nömrəsi: +99412 525-41-30

Faks nömrəsi: +99412 525-41-30

E-mail: ramin.aliyev@sosial.gov.az

Tender komissiyası

**«AZƏRBAYCAN»  
qəzetiñin reklam xidməti**

**Qəzetiñ daim yenilənən  
rəsmi internet ünvanı:  
www.azerbaijan-news.az**

**ALLAH RƏHMƏT ELSİN !**

Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Elman Məmmədov və imamverdi İsmayılov Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının müdürü, akademik

**ƏDİLƏ NAMAZOVANIN**

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Milli Məclisin Aile, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və komitənin üzvləri akademik

**ƏDİLƏ NAMAZOVANIN**

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Elçin, Namiq, Zakir Quliyevlər Şirvan Apellyasiya Məhkəməsinin hakimi

**FUAD SOLTANOVUN**

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

“Azərbaycan” qəzeti redaksiyasının kollektivi iş yoldaşları Rizvan Cəfərova anası

**ƏNTİQƏ XANIMIN**

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Ağdamdan Vaqif Həsənov Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının müdürü, akademik

**ƏDİLƏ NAMAZOVANIN**

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

“Aqrarkredit” Qapalı Şəhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının İdarə Heyeti və kollektivi Əliağa Hüseynova heyat yoldaşı

**ELMİRA XANIMIN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirler.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Reyasət Heyeti və kollektivi SOCAR-in Sərməyələr və marketing üzrə vitse-prezidenti Elşad Nəsirova anası

**XAVƏR NƏŞIROVANIN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirler.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Reyasət Heyeti və kollektivi SOCAR-in Sərməyələr və marketing üzrə vitse-prezidenti Elşad Nəsirova anası

**MƏHŞÜR NƏŞIROVANIN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirler.

Baba Rzayev və “Azərenerji” ASC-nin kollektivi Əliağa Hüseynova heyat yoldaşı

**ELMİRA XANIMIN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirler.

Baba Rzayev və “Azərenerji” ASC-nin kollektivi Elşad Nəsirova anası

**XAVƏR XANIMIN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirler.

Azərbaycan Respublikası Ali Məhkəməsinin kollektivi Şirvan Apellyasiya Məhkəməsinin həkim

**FUAD KAMİL OĞLU SOLTANOVUN**

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin kollektivi məhkəmənin əməkdaşı Tünzala Ağayevaya atası

**ADILXAN AĞAYEVİN**

vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin kollektivi Ali Məhkəmənin sabiq aparət rəhbəri

Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının müdürü, akademik

**ƏDİLƏ NAMAZOVANIN**

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirler.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi agentliyin aparatinın rəhbəri Natiq Isayevə atası

**ƏLİ İSAYEVİN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirler.

Tahir Budaqov Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının müdürü, akademik

**ƏDİLƏ NAMAZOVANIN**

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Şirvan Apellyasiya Məhkəməsinin kollektivi Ali Məhkəmənin sabiq aparət rəhbəri

**ƏLİRZA KÖRİMOVUN**

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva, Həmkərlər İttifaqı Komitəsi və professor-müəllim heyeti Ümumi Dilçilik Kafedrasının professoru, filologiya elmləri doktoru

**ASLAN MƏMMƏDLİNİN**

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirler.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Sabina Əliyeva və aparatin əməkdaşları iş yoldaşları Azər İsayeva özü

**ƏLİ İSAYEVİN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirler.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev və kollektivi Sərbəst elektron resurslar şöbəsinin müdürü Reyhan Əhmədovaya atası

**TEYmur MÜƏLLİMİN**

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verir.


Sumqayıt Apellyasiya Məhkəməsinin kollektivi Şirvan Apellyasiya Məhkəməsinin hakimi

**FUAD SOLTANOVUN**

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

**BAŞ REDAKTOR**

**Bəxtiyar  
SADIQOV**



**Ünvan**  
AZ 1073, Bakı şəhəri,  
Mətbuat məhəllə, IV mərtəbə  
e-mail:  
secretary@azerbaijan-news.az  
azerbaijan-news@mail.ru  
www.azerbaijan-news.az

**Telefonlar**  
Qəbul otağı - 539-68-71,  
Bəyənəsal həyat, idman  
va informasiya şöbəsi - 432-37-68,  
Humanitar siyaset şöbəsi - 538-56-60, 539-63-82  
İctimai əlaqər şöbəsi - 539-49-20, 538-31-11,  
Fotoilustrasiya şöbəsi - 538-44-73,  
Kompiuter mərkəzi - 538-20-87,  
Mühəsniatlıq - 539-59-33

**Qeydiyyat nömrəsi 1**  
“Azərbaycan” qəzetiñin  
kompiuter mərkəzində  
yüklüb sahifələnmüş,  
“Azərbaycan” nöşriyətində  
cap edilmişdir

Rəsmi sonad və çıxışlarda  
söylənilənlərə bərabər,  
dorc üçün göndərənlər digar  
yazılardakı fikirlər də  
Azərbaycan dövlətinin  
mənəfətindən uyğun gölməlidir